



UĞURLA BİRLİKDƏYİK!

RİSK DƏRƏCƏSİ ÜZRƏ ÖLÇÜLMÜŞ AKTİVLƏRDƏN ASILI OLAN KAPİTALIN ADEKVATLIQ STANDARTLARININ (ƏMSALLARININ) HESABLANMASI

(min manatla)

KAPİTAL VƏSAİTLƏRİ	
1	2
1. I dərəcəli kapital (Əsas kapital) (Məcmu kapitalın 50 faizdən az olmamalıdır)	424988.75
2. I dərəcəli kapitaldan tutulmalar	5879.54
3. Tutulmalardan sonra I dərəcəli kapitalı (1 – 2)	419109.21
4. II dərəcəli kapital (I dərəcəli kapitalın məbləğindən çox olmamalıdır)	41290.73
5. Məcmu kapital (3+4)	460399.94
6. Məcmu kapitaldan tutulmalar :	42396.49
7. Tutulmalardan sonra məcmu kapital (5-6)	418003.45
8. Risk dərəcəsi üzrə ölçülmüş yekun aktivlər (cədvəl A15, N bəndindən)	2020879.15

faizlə

1	Sistem əhəmiyyətli banklar üzrə Norma	Sistem əhəmiyyətli banklar istisna olmaqla Norma	Fakt
1	2	3	4
9. I dərəcəli kapitalın adekvatlıq əmsalı	6.00%	5.00%	20.74
10. Məcmu kapitalın adekvatlıq əmsalı	12.00%	10.00%	20.68
11. Kontr-tsiklik kapital buferi	0%-2,5%		0.00%